



• Aydin DADASOV,
professor

Ədəbiyyatımıza realizmdən sonra gəlməsi ilə maraq doğuran romantizm cərəyanının parlaq simalarından olan Hüseyin Cavidin təhsil aldığı İstanbul mühitinin onun yaradıcılığına təsiri danılmazdır.

Cavid afandının hünarı

1896-ci ilin yayında Türkiyədə qarşısı alınan dövlət çevrilisindən sonra höbs və sürgün edilen Yeni osmanlıların panislamist ideyalarının yeniləşməsinin iflasından sonra onların davamçıları sayılan "Gənc türkler" asasən əzəzi Rusyanın pəncəsində olan türk əllərində quracaqları romantik Turan ideyasını irəli sürdürlər.

Qarşıya alınan dövlət çevrilisindən sonra höbs və sürgün edilen Gənc türkərin 1902-ci ilin fevralında Parisdə keçirdikləri ilk kongressə yaranıdan İttihad və Tərəqqi təşkilatı Türkiyədə konstitusiyanın bərpasını və parlament idarəciliyini öna çəkdi. Türkçənin mövcudluğunu türklik və islamlılıq ideyası üzərində quran Gənc türkərin Azərbaycan, Orta Asiya və Rusiya ziyyahları arasında da mənəvi dayaqları var idi.

1898-1903-cü illərdə Təbrizdəki "Talibiyə" mədrəsəsində təhsil almış Hüseyin Cavid bir müddət Naxçıvanda vaxtilə oxuduğu "Məktəbi-terbiyə"da türk və fars dili dərslərini aparsa da, onun əsas məqsədi təhsilini Türkiyədə davam etdirmək idi.

20 aprel 1906-ci ildə səhər tezden gəmi ilə Dardanel boğazı-Istanbul cətan Cavidin gündündündə: "Öylə ki sübh açıldı, tamaşa etdik. Boğaz nə boğaz. Allah zaval verməsin..." sözləri çox dövlətlərin gözü olan türkliyün bu müqəddəs mərkəzi-

nə heyəti və nigarancılığını səciyyələndirir.

23 iyul 1908-ci ildə Türkiyədə konstitusiya, parlament, məfkura və mətbuat azadlığının elan ediləmisi ilə ictimaiyyətdə yaranan çağşılq uzun illər imperiya asaraltı altında yaşayıb təkhakimiyətliliyə alişan millət üçün təcəbbülü deyildi. Bünunla yanaşı, sultanın hüquq və demokratianın tələbinə boyun əyməsi konstitusiyanın mahiyyətini bilməyənləri belə vəcdə gətirməklə hərəkatın uğuruna tomanat verirdi. Millətlərin və dinlərin qardaşlaşması fonunda konstitusiya anlayışı birgə yaşayış mane olan köhnənənqalma nifret və haqqarət üstün golirdi.

Bu mənəvi coşqunluq dövlətçilik strategiyasını unudan "Gənc türkler"in Turan romantizminin azlıqda qalan millətləri təşviş salmasının yüksəldilməsindən əxтарaraq özünün tərəfdarlarını tapır. Əl-Əfqanının yazılı program halında, məsləhəmlərin dini qanun çerçəvəsində bərabərliyini öna çəkərkər şərniñ gəznilənməsinə islamın qoruyucusu olan sultanda görməsi bədii Osmanlı dövlətçiliyinə yenidən tətbiqinə təkan verir.

Ağayev və volqaboylu Akçuroaoğlu kimi rus işgali orazisində olan müsləmən türkələr-tatarlar oldular.

Türkiyənin ictimai-siyasi problemlərini könar-dan izleyən, çoxsaylı məqalə və kitablar yazan, bu yüksək təsəkkür və peşəkar qələmənə sabıhərinin qotitiyati göləcəyin uğurlarının tomanatı idi. Panislamizm zəminində yaranacaq Osmanlı dövləti ideyasının iflasa uğradığı bir şəraitdə bütün dünya türkələrinin ümumi vətəni olub keçmişlər göləcəyi özündə birləşdirən Turanın yeni ideyanın simvoluna çevriləməsi ağlabatan görünürdü. Turan ideyasının romantik cizgiləri xristianların, ərəblərin və digər qeyri-türk xalqlarının xəyalı ssəsləmən sələnətin dövlət birliliyindən çıxmışını həla ki, təhlükəsiz sayırdı.

Bələdiyə, dövlət sorğuları əsəb, Balkan dünəsimi deyil, ucsuz-bucaksız Asiya çöllərini əhatələndirən və hələ ki, əsasən ərəb Rusiyasının müstəmləkəsi kimi inlayan türk xalqlarının göləcək taleyi gündəmə gəldi. Qeyri-türk məsləhəmlərin turançılıqdan ənənəvi konarda qalmaları dövlətçilik üçün yeni problemlər yaratısa da, bu ideyanın gerçəkləşməsində sürətli hücumlu "iyirmi dörd saat ərzində sakson kilometr qət edə bilən" mifik qəhrəman Ənvər paşanın İstanbulun Avropana arxa cəbhəsi olan Traikiyanı etməsi onu "Gənc türkler" hərəkatının, Turan millətçilərinin vuran əlinə çevirdi.

Fransa inqilabından sonra islamın müasirlaşdırılması yolunda çalışaraq panislamizmi aparıcı ideologiya çeviren professor Cəmaləddin Əl-Əfqanının "ittihadi-islam" fəlsəfi-siyasi talimi geniş vüsat aldı. Tolimən nəzəri cəhdətə əsaslandıraraq onu müasir comiyəyyət tətbiq edən Cəmaləddin Əl-Əfqanı bu cərəyanın müsləmən aləminin tərəqqisine aparın yoldaşlığını təsdiqləyir.

Şərqiñ məhv olma səbəbini imanın dağılmasından görən Əl-Əfqanı xilas yoluunu islamın yeniləşdirilməsində əxtararaq özünün tərəfdarlarını tapır. Əl-Əfqanının yazılı program halında, məsləhəmlərin dini qanun çerçəvəsində bərabərliyini öna çəkərkər şərniñ gəznilənməsinə islamın qoruyucusu olan sultanda görməsi bədii Osmanlı dövlətçiliyinə yenidən tətbiqinə təkan verir.

İdeoloji hakimiyətdən məhrum olan iki yüz əlli milyonluq islam dünyasının möglübliyətlərinin səbəbi sultanın xəlifə olmadığında görülür. Panislamizm taliminin az müddət ərzində bütün islam dünyasının aparıcı ideologiyasına çevrilmesi və davamlılar tərəfindən əsası şķıldı təkmilləşdirilməsi, təkcə dini deyil, siyasi, iqtisadi və mədəni problemləri də əhatələndirməsi dikkət mərkəzini gotırılır.

Sübəsiz ki, ciddi mənbələrdə Cəmaləddin Əl-Əfqanıya digər münasibətlər də mövcuddur. Haki-

miyyətdən uzaqlaşdırıldıqdan sonra uzun illər Bəy-lərəyi sarʌynda göz dəstəgina çevrilən Sultan II Əbdülhəmidin 20 mart 1917-ci ildə gündəliyində yazdığı cümlələrdə Cəmaləddin Əl-Əfqanının inglelis agenti olduğu vurgulanır. Onun: "İngiltərin xaricində əleyhimə hazırladıqları bir plan olıma keçdi. Bunlar xilafətin türkər tərəfindən zorla alınmışdır. İrəliliyə sərəf Məkkə Serif Hüseynin xəlifə elan edilməsini inglelərə təklif edirdilər. Cəmaləddin Əl-Əfqanını yaxından tanırdım. Misirdə idi. Təhlükəli bir adam idi.

Bir araya mənə "mehdilik" iddiası ilə bütün Orta Asiya müsləmənlərini ayaq qaldırmayı təklif etmişdi. Bundan başqa o, inglelərin adımı iddi və çox mühtəmel ki, inglelər məni sinamaq üçün bədən hazırlımlarıdır. Dərhal onu rədd etdim" sözləri sonrakı dövrərə fetişləşdirilmiş siyasi figura nənə-nəzəri ifadədir. Xatirələrində bölgədə neft mərəği güclü olan inglelərin Cəmaləddin Əl-Əfqanı kartından istifadə etdiyini vurgulayan Sultan II Əbdülhəmidin yazdığı: "Mosul və Bağdadda əcidiyələr quyuları da hökumət səviyyasında bağlıdır. Əngiləslər küsüb qazdırıqları quyuları olduğu kimi saxladılar.

Lakin ardından Cəmaləddin Əl-Əfqanı vəsitsələ xilafət məsləsini qurcalamağa başladılar. Hicaz amırını əla keçirək məqsədlərinə çatmaq isteyirdilər. Mən da buna qarşılıqlı olaraq böyük bir dörvət xəfəlini Hindistan müsləmənləri arasına göndərdim. Əngiləslər buna Girit qailosunu çıxarmaqla cavab verdilər. Bununla kifayətlənməyib Rusiya və Fransanı da öz tərəflərinə keçirdik məni taxtdan salmağa çalışdılar. Ruslar inglelərinin bətəklini rədd etdilər. Çünkü İngiltərə cəniliyə Osmanlı ölkəsində olduğunu kim Rusiyada da çari məsrüti idarəyə zorlaştırmak üçün müxtəlif təfriqələr hazırlayırdı" sözləri böyük dövlətlərin iqtisadi marağının beynəlxalq siyasetdə aparıcı rol oynadığını təsdiqləyir.

1910-cu ildə İstanbul Universitetindən, türk romantizminin Ə.Hamid, T.Fikrət və N.Kamal yaradılıcılığından ayrılan Hüseyin Cavid Naxçıvanda, Gəncədə, Tiflisdə və Bakıda dil-ədəbiyyat müsləməni kimi çalışmaqla, tədrisən onu milli romantizmin parlaq nümayəndəsinə çevirən şeirlər və əsasən qohrəmənlərin adını daşıyan pyeslər yazar.

Birinci dünya müharibəsinin ikinci günün aprel ayının son həftəsində türk ordusunun Süveyş kanalına yürüyündə ingleş süvarı alayıñ asır alınıması Qəribin Şərqi münasibəstini dəyişir. Tezliklə Rusiyada baş verən inqilabın nəticəsində bu ölkənin xarici siyasetinin arxa plana atılması əsdatlıdır. Həm də, romantizm cərəyanına təkan verən Turan səltə-

nati xayallarının gerçekleştirmesine imkan verir.

Bu ideyanın reallaşması missiyasını özürine götürün Önver paşanın cənub cəbhəsindən vəz keçərək şimala vo şərqi üz tutması arəb dünyasında ingilislərin əl-qol aşamasına sərafi yaradır. Həmin ilin sonundan türk torpağıni zəbt etmiş iki yüz minlik qoşunundan otuz minin itiriləsi sonunda Dardanelldən silah keçirə bilməyən rus ordusunu məglüb olmasa çarizmi məhəv uğradan asas səbəblərdən bir olur.

Birinci Dünya Müharibəsindən sonra araziləri-ni əldən verən osmanlılar inqilab nəticəsində Rusyanın parçalanmasından istifadə edib ötən asrda Türkçinin itirdiyi yerləri qaytarmaq fikrini düşdülər. Bu dövrə çəşkənlərin turazının romantik ideyalarından ruhlanan Önver paşa itirilməkdə olan sahaların özəzinə tarixi ərazilərin birləşdirilməsinin vaxtı geldiyini dərk edirdi. "İttihad vo tarqayı" komitəsinin Qafqaz səbəsini göndərmiş iki 1918-ci ilin martında məxfi tapşırıqla Bakıya gələn Həsən Rüseni buradakı həmfikirlərinin köməyi ilə Şimalı Qafqazda vo Türkistan turançılıq ideyasının tərəfdarları ilə əlaqə qurdurmuşdu.

Turançının liderlərindən Ziya Göyəlp türkçülüyün tarixi ərazilərdə yayılmasını zoruri sayır, pañışlamış Əhməd bay Ağaoğlu Rusiya müsəlmanları-ni türk milli hərəkatına çağırır, Qafqazı qadim türk yurdu adlandıran Əli bay Hüseynzadə isə burada ya federativ, ya müstəqil müsləmən vo gürçü dövlətləri yaradılmasına, ya da ki, türklər yaşayın arazilərin Türkiye ilə birləşdirilməsinə tərəfdar çıxırı. Lakin həmin dövrə daxili və xarici siyasetini tam müyyənləşdirməyən Osmanlı diplomatiyası Zaqqaqzayianın müstəqilliyinə daha böyük maraq göstərirdi. Çünki iqtisadi cəhətdən zəif dövlət olan Türkiyənin parçalansa da, güclü resurslara malik Rusiya ilə bufer zonası yaratması keçid dövrü üçün strateji cəhətdən da maraqlı idi.

Məhəmmədə sehri naşıllarımızda, dünyə ədəbiyyatında V.Hötenin "Faust", K.Marlonun "Doktor Faustun faciə tarixçisi", T.Mannin "Doktor Faustus", C.Bayronun "Qabil", M.Lermontovun "Demon" vo nəhayət Ə.Haqverdiyevin "Pəri Cadu", "Xordanın cəhənnəm məktubları", A.Şaiqin "Ideal və insanhıq", "İblisin hüzurunda" əsərlərdən istirak edən personajı mükemmel obrazza əvvərin Hüseyin Cavidin "İblis" (1918) faciəsi birinci cəhət mühərabəsinin fasadlarında daxili üşyan kimi səslenir. Vo əsərin dramaturji modelində aparıcı mövqeyə malik İblis surəti vacib və ağırlı təhlil prosesini üzərinə götürür.

Əbülfəz İbdəoglunun bu surət barədə yazdıqı: "O insanları heç bir cinayət sürükəlmər. Əksinə ic-

timai quruluşun tabiətindən doğan fəlakətləri əyani olaraq səbüt edir" fikirleri real dünyadan başarı ideyalara mane olan rəzələtlərini ifşa edən, İblis surətin özüna qədərki personajlardan əsaslı fərqləndiyini sübuta yetirir.

21 dekabr 1920-ci ildə A.M.Şərifzadənin quruluşunda ilk sohna həllini tapan rejissorun özünün İblis, M.Kirmanşahlinin Arif, Kazım Ziyanın Vəsif, Mərziyyə Davudovanın Rəna rollarını ifa etdikləri "İblis" tamaşası əfsanəyə döndü. Həmin dövrə A.İvanov, A.Tuqanov kimi rejissorların da, bu əsərə məricat etmələri pəysiñ genis rezonans doğurduğunu təsdiqləyir. Hüseyin Cavidin 100 illik yubileyində Dövlət Dram Teatrında Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasında Həsonəgə Turabovun İblisi, Rasim Bayalevin Arifi, Mikayı Mirzəyevin İbn Yəmini, Vəfa Fatullayevən Rənəsi bət gün də coxlarının xatirələrindədir.

Prezident sərəncamı ilə 125 illik yubileyi qeyd olunan Cavid əfəndinin "İblis" əsərinin "Gəncələr" teatrının məricat etməsi vo xüsusun ilk dəfə olaraq İblisin qadın aktöyə, ustad sonərtkarı Rza Təhmasibin tələbəsi Nəsibə Eldarovaya həvəla olunması teatreyəvərlər arasında məmənluq yaratdır.

Hüseyin Cavidin dil baxımindan mürəkkəb matənin tqidimində bədii qiraət meylə olmayıb, pəsədən gələn mənəni, mahiyyəti önə çəkən aktrisa Nəsibə Eldarovannın oynadığı İblisin əməllerinə yüzə-yüzə bərət vermişə səhnədə özünü doğruldur. Qüsurları personajında deyil, comiyatlılığı insanları mənəviyyatında axtaran, personajının adını, xronotipi mödürünlük "Əslində İblis sizin içinizdədir" ali möqsədi ilə tərəf müqəbbilərinə top quran Nəsibə Eldarovannın yüksək notlardakı ifa tərzini axıra qədər saxlaması, finalda yandırılmağa aparılan Janna Dark kimi məqrurluğunu qoruması və son monoloqundakı:

"İblis nədir?

- Cümə xəyanətlərə bais...
- Ya hər kəsə xain olan insan nədir?
- İblis... qənəati ilə mülliətin fəlsəfi mövqeyini bəyan etməsi tamaşanın uğuruna töminat yaratdır.

Daxili aləmində yaranan tələtümələr mülliətin mənəvi dünyasının güzgüstənən Arif rolü istedadlı aktor Elşən Hacıbabayevin ifasında oludqca inandırıcı görünür. Əsər dərindən bələd olub mülliətin mukalimələr etmiş Abdulla Şaiqin: "Arif XIX və qışmanın XX əsrin yetişdirmiş olduğu türk xalqının nümayəndəsi və tarixi tipidir.

İblis isə Qorb mədəniyyətinin yetişdirmiş olduğunu, tam mənəsi ilə realist bir tipdir" qənəati ilə üstüste düşən aktyor oyunu bütöv bir mərhələnin ta-

fəkkür tərzinin daşıyıcısına çevirilir və bu vaxta qədərki, sahne saləflərindən əksən fərqlişən Arif əsərlə Cavidin pəysiñ verdiyi imkanı daxililən cözdür. Belə ki, cinayətlər tərətməyə daxilən hazır olan Arifiñ bad əməllərində İblisin yalnız simvolik, macəzi rolü pəsəda da sezilir. Ailələ ola-ola İxtiyar şeyxin evinə girib onun qızı Xavərlə evlənən, arvadın, doğma qardaşı Vəsifin qatılına çevrilən, keçmişə bagħi düşüncələrindən yaşıyan Rəna ilə görüşündə sadəqatı principini unudan Arif modernist personajlara bənzəməklə müasir tamaşacı zövğunyü oxşaya bilir.

Ruhı xəstə, qüsurlu personaj təsiri bağışlayan Arifin yerlərə gəy arasında qalması, Allaha inamında bələ tərədddüt etməsi, İblisin oyuncuğuna çevriləmisi personajlararası münasibətdə təbii görünümkələ, son nüscədə özüne tamaşacı münasibəti formalasdırıb. Şübəhəsi ki, məhz bu məqəmdə rejissor yozumunun karnaval prinsipini bəyan etməsi özünü doğruldur. Və aktyor Elşən Hacıbabayevin poetik mətnlər təzahür edən personajına rişxandı münasibəti tamaşalığı uğurla tamamlayır. İblis tərəfindən naqışlılıqları üzüne çırplıan, mahiyyətə cinayətkar, qatıl olduğu səbüt olunan Arifiñ tamlıq karaval prinsipində özünü doğruldur. Və mühiştiksi real İblislerin təshriki ilə manevi zənginlikdən qatılıyo qədər düsgünləşən Arifiñ gerçəkliyi miflik İblis-də axtarması meyarların itirilməsinə səbəb olmaqla pəsən faciəviyyinə də artırır.

Əslində atasının qatılı İbn Yəminə yaxınlıq et-sə də, ondan intiqamı almaq məqsədi gündən, romantizm inhiyyat gerçəkliyi müstəvisində mövcud olan Rənanın, qadın gözəlliyini silahına çevirəmisi, paralel münasibət qurduğu Arifiñ, Vəsif arasında seçim etməsi, daim özünü düşünsən bu personajı da mərkəzi figura çevirir. Lakin kimsəsiz qalacağından qorxub tapancasını olindən almaqla intihardan xilas etdiyi Arifiñ münasibətlərində belə yarımtonlular kənűnləşən oynayan aktrisa Hüsniyə Əhmədova ümumi monzərləri ziyanlıdırın zəhriyi gözəlliyinə arxalanan personajının aşırına çevirilir.

İblisin təshriki ilə qotla yetirilən:

"Turana qılından dahan kaşkin, ulu qüvvət.

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət" sözləri ilə də, romantizmi maarifçiliklə birləşdirən mülliətin ideyalarını eks etdirdən günahsız, sadəqəli Xavər rolunda Xalida Əliməmmədəvənin ifadəliliyi və samimiliyi diqqəti çəkdi.

Pəsədə deklevtik modelini önə çəkməklə hadisələrin fabula istiqamətində izlənilməsinə təkan verən, külli miqdarda dövlət pulunu menimsəməs, qatı cinayətkar, qatıl İbn Yəmin Məhərrəm Musayevin,

qızının ölümüne yanıb yaxılan İxtiyar şeyx Rəzzəq Məmmədəvən ifalalarında yeni dəyərlər qazanır.

Əsərdə türklərin Birinci Dünya Müharibəsinən kənarında qala bilmədiyinə:

"Əfsus ki, heçdil som, türk orduyu varsun
İstərsə bütün Hindi də, Əfqanı da sarsın,
İstərsə bütün qarşı çıxan manei yuxsun,
Turanı basıb bağırna Altaylara qıxsın,
Mümkün deyil, əsə olamaz naili-amal.

Etdikcə xəyanətli ali bu milləti pamal"-sətirləri ilə heyfislənən, içtimai mənəfəyi şəxsi maraqlarla qurban verənlərə qarşı çıxan mülliətin mövqeyini ifadə edən vətənpərvər türk zabitı Vəsifin tamaşada İblis maskası ilə galisi və ikinci dərəcəli personaja çevriləmisi ümumi dinamikanı artırısa da, mahiyyətə ziyan vurur. Halbuki pəsədə siyasi qaçqınların başçısı, fərari zabit, mərhəmətli, zəkəli Elxan real tarix kontekstində möveuddür.

İçil adına Ermonistanı silah və patron daşıtdıran daşnak Keşijin, nellü Osmanlı torpaqlarını alda etməkla oroblırları qula qeyrəmkən məqsədi gündən fransız cosus Xaxamın, İblisin: "Dordo bax, millətə bax, niyyat bax! Ölülərdən ölüler feyz alacaq!" deyə ya səciyyələndirdiyi fanatizm qurbanı sıfıslı qadının mahz Elxanın qatla yetirməsinin mexaniki itxişəri tamaşanın bütövlüyüni pozsa da, rejissorun dram nəzəriyyəsinə bələdçiyyili alqoritmi daşılmaga qoyur.

Əsərdə milliyyətə tatar olub, turançılıq ideyasını önə çəkən qüvvələrin düşüncə mənbəyi-krimli İşmayıl bay Qasprinski, qarabağlı Əhməd bay Ağayev vo volqabuloy Akçuqraoglu kimi rus işğalı orasındaki müsələnələr türklərin ümumiyyətdən işləşirən obrazını səcidiyələndirdi. Fanatizm qurbanı sıfıslı qadının mahz Elxanın qatla yetirməsinin mexaniki itxişəri tamaşanın bütövlüyüni pozsa da, rejissorun dram nəzəriyyəsinə bələdçiyyili alqoritmi daşılmaya qoyulur.

İçil adına Ermonistanı silah və patron daşıtdı-

ran daşnak Keşijin, nellü Osmanlı torpaqlarını alda etməkla oroblırları qula qeyrəmkən məqsədi gündən fransız cosus Xaxamın, İblisin: "Dordo bax, millətə bax, niyyat bax! Ölülərdən ölüler feyz alacaq!" deyə ya səciyyələndirdiyi fanatizm qurbanı sıfıslı qadının mahz Elxanın qatla yetirməsinin mexaniki itxişəri tamaşanın bütövlüyüni pozsa da, rejissorun dram nəzəriyyəsinə bələdçiyyili alqoritmi daşılmaya qoyulur.

Arabanın üzərində başlar üzərinə qaldırılan İblisin təntənə ilə yola salınması və karnavalın davam etməsi hadisələri əbadıyyətə qoşmaqla, yaradıcılığı və hətta həyat yolu ilə şərəqalı gələn Cavid əfəndinin hünərini bəyan edir.